

GÜNDƏM

Azərbaycan ilə Rusiya yalnız tərəfdəş deyil, həm də bir sıra əsas məsələlər üzrə müttəfiqdirlər

QRIQORİ TROFİMÇUK: “ÖTƏN İL RUSİYA-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ İNKİŞAFIN ƏN YÜKSƏK NÖQTƏSİNƏ ÇATDI”



2018-ci ildə Rusiya-Azərbaycan münasibətləri inkişafın ən yüksək nöqtəsinə çatdı, lakin bu, son hədd deyil. Əlaqələrin gələcəkdə daha da inkişafi üçün bir sıra amillər mövcuddur. O cümlədən iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var. Bu fikirləri Avrasiya İdeyalar Emalatxanası Elmi Araşdırılmalara Dəstək Fonduun Ekspertlər Şurasının sədri, politoloq Qriqori Trofimçuk deyib. O bildirib ki, bu gün Azərbaycan ilə Rusiya yalnız tərəfdəş deyil, həm də bir sıra əsas məsələlər üzrə müttəfiqdirlər, baxmayaraq ki, Azərbaycan nə Avrasi-

ya İqtisadi İttifaqına, nə də ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvdür. Bu mənada ikitirəfli münasibətlərimizdə mövcud olan qeyri-formallıqda bu etibarlılığı təmin edir. Əməkdaşlığımızın möhkəmlənməsi istiqamətin də görülən işlərdən danışarkon demək olar ki, ötən il iki ölkə arasında bir çox sənədlər imzalanıb. Bu sənədlər əlaqələrin genişləndirilməsi baxımından baza rolunu oynayır.

Politoloq bildirib ki, ötən il Prezident Vladimir Putin və Prezident İlham Əliyevin şəxsi görüşləri müntəzəm şəkildə keçirilib və MDB Sammitindəki

kimi işgūzar görüşlər də daxil olmaqla heç vaxt formal xarakter daşımayıb. Bu münasibətlər iki dövlət arasındaki qarşılıqlı əlaqələr üçün etibarlı təməl və zəmanətdir. Elə bir sahə yoxdur ki, Rusiya və Azərbaycan prezidentlərinin diqqətindən yayınsın. “Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Azərbaycan Rusyanın Cənubi Qafqazda strateji tərəfdəşini olmaqla yanaşı, Bakı geniş miqyasda daha fəal, fərqli fenomenə çevrilir. Bu, ona görə baş verir ki, Bakı ən çətin vəziyyətdə belə öz suveren mövqeyini saxlayır. Bu, hər zaman hörmət doğurur”, - deyə Qriqori Trofimçuk vurgulayıb. O bildirib ki, hazırda iki ölkənin prezidentlərinin qarşıya qoyduqları əsas məsələ bütün planlaşdırılmış layihələrin ardıcıl həyata keçirilməsidir. Bu layihələrdən Şimal-Cənub nəqliyyat dəhlizini, həmçinin Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanması ilə yaranan imkanları qeyd etmək mümkündür. Müdafiə sahəsi ilə bağlı məsələlərin də rəsmi Moskva və Bakı üçün prioritet təşkil etdiyini deyən politoloq vurğulayıb ki, burada hərbi strukturlar arasındaki fəal əlaqələri, Bakının Rusiya və NATO nümayəndələrinin görüşləri üçün unikal potensialını qeyd etmək lazımdır. Bütün bunlar Ermənistan daxilində və Dağlıq Qarabağ ətrafında davam edən gərginlik, dünyada ümumi vəziyyətin pisləşməsi fonunda əlaqələrimizin gələcək inkişafı üçün əsas yaradır.